



SİMADAN – ASİMANA...

NASIMI
FESTIVALI

SEYİD İBREHİM NƏSİMİYYƏT

ZƏRREZ MƏMƏNƏŞ MƏNƏM
I AM A SUN / I AM THE SUN

HEYDƏR ƏLİYEV FONDU

Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi

27-30 sentyabr
Bakı, Azərbaycan

www.nasimifestival.live

Bu ilin payızı Bakıda keçirilən çeşidli mədəni tədbirlər sırasında Nasimi Festivalı ilk növbədə öz qeyri-adi quruluşu ve gözlənilməz dərəcədə geniş əhatə dairəsi ilə nəzəri cabl etdi. Dahi şairə həsr olunmuş şeiriyyat, incəsanat, mənəviyyat törəni sanki müsabiqənin şəhərini hədudluqdan bir tacəssümü iddi.




Festivalin ideyası və onun keçirilməsinin təşəbbüsü Heydər Əliyev Fonduñun vitse-prezidenti xanım Leyla Əliyevaya məxsusdur. Və onun düşüncəsinə görə, imadəddin Nasiminin nəcib və mərd şəxsiyyəti, qiyamtsız poetik dəhəsi, eyni zamanda, şeirlərində seziñən

sousuz, ehkəm və əqidələrə sığmayan mənəviyyat, insan həyatına rəvac verən ən yüksək meyarlar öz tacəssümünü rəngarəng, heyranedici bir festival şəklində tapmalı idi.

“Bu mürəkkəb və maraqlı məsələnin həlli programın bir neçə, getdikcə genişlənən mövzu dairəsi daxilində qurulmasında tapıldı. Beləliklə, festival təkcə memorial, anım xarakteri daşıdır – tədbir boyu iştirakçı hazır, həkk olunmuş bəyannamələr əvəzində, duyub-düşünməyə çağırılan suallarla qarşılaşır, Nasiminin insanın kainatda yerini dərk etmək cəhdini yenidən, müsəir dövrün problemləri və imkanları timsalında sırayır, qədim mənəvi irlə ünsiyyət dinamik və ikitarəfli baş tutur.

Nasiminin şeirlərinə yazılın nəzirələr, onun misralarından və hətta ayrı-ayrı kalamlarından ihəmlənan konseptual təsviri sənət əsərləri İçərişəhər boyunca təxminən 30 məntəqədə “Şövq məqamları” başlığı altında nümayiş etdirildi. Bu nöqtələrdən Nasiminin söz dünyasına sayahət çıxanlar gah qalereya məkanında bir instalyasiya (qurğu), gah dolanbac dalanın divarında QR-kod nişanı ilə “canlanan” beyt, gah sərt pilləkənin hər bir pilləsində qazalın bir sətri, gah gadim məscidin içində tam sükütdə şeirlərin videomonitorda arama bir-birini əvəzləməsinin şahidi olurdular.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Söz” layihəsi tərəfindən gənc şairlər arasında Nasimiyyət həsr edilmiş şeir müsabiqəsinə də onlara



iştirakçı qoşulmuşdu.

Festivalın əsas meyarlarından biri də yüksək intellektual və bədii səviyyəni qorumaqla yanaşı, mümkün qədər açıqlıq, ən müxtəlif həyat tərzisi, düşünçə və zövq daşıyıcılarından ibarət auditoriyanın cəlbə idi. Festival daxilində müxtəlif əhalilər gruppalarının bilavasita iştirakı müşahidə olundurdu. Məşhur yoga ustası, “bədii yoqa” cərəyanının aparıcı nümayəndəsi Nandan Qutamin Heydər Əliyev Mərkəzində keçirdiyi məşğələsinə 200-dən çox iştirakçı qatılmışdı. Şamaxıda “Etik Dəb” sərgisi qarşısında quraşdırılmış sahəsi 75 kv. metrik “qu-rama” alaçq (çadır örtüyü) Şamaxı, İsmayıllı, Qəbələ və başqa ətraf rayonlardan əhalinin topladığı parça qırıqlarından tikilmişdi. “Dance-Ability” adlı rəqs və hərəkat vasitəsilə özünüifadəyə, ruhyüksəkli qazanmağa yönəldilmiş xüsusi program Nasimi Festivalı ərafəsində elan edilmiş və iştirakçıların, ərizə göndərənlərin sayı o qədər çox olmuşdu ki, bir qrup əvəzinə iki qrupla maşqələ keçirilmiş və daxilində müxtəlif məhdudiyyətlərə uyğunlaşan insanlar olan bu qrup müsəir rəqs şousunu festival zamanı Milli Parkda göstərməmişdir. Əhalinin cəlb edilməsinə daha bir misal – Qala qəsəbəsində sənəye anbarının üzərində “Açılan Dıvar” adlı sənət layihəsi reallaşdırılıraq, Cənubi Afrika, Braziliya, Fransa, Əlcəzair, İspaniya, Niderland və Azərbaycandan olan adlı-sənli rəssamlarla bərabər, ətraf qəsəbələrdən olan məktəblü uşaqların rəsmları dıvar panoosu şəklində yer almışdır.

Festival programında hətta gözənlənilən ənənəvi tədbir növləri yeniliyə, eksperimentə yönəldilmişdi. Məsələn, məşhur Nasimişunas, almaniyalı Michael Reinhard Hessin təqdimatında mühazira mövzusu “Nasimi dühəsi müsəir kontekstlərdə” adlanırdı.

Təbii ki, müğəm müsiciyi belə bir mahiyyət daşıyan festivalda layiqinçə təmsil edilməli idi və belə də oldu. Amma bu təqdimatlar arasında bənzərsiz ustاد Alim Qasimov Şamaxıda Nasimi heykəli önündəki açılış mərasimində çıxışı idi. Tarzan Şəhriyar İmanov Türkiyə, Qvineya, ABŞ, Yaponiya, İtaliya, Avstriya və Azərbaycandan olaraq 7 müsici ilə bərabər Şirvansahlar Sarayının müxtəlif güşələrində yerləşərək (xalvatıyyə müridləri təki haqq-haqqıçı təhliliqda dark edərək), mikrofonlar və elektron cihazlar vasitəsilə Karlhaysn Ştokxaузenin birgə improvizasiyasından ibarət əserinin ifasına rəng qatıldılar. Müğəmlə bağlı daha bir yaddaqalan hadisə

“Bahariyya” adlı musiqi tamaşası oldu. Burada xanəndə Teyyub Aslanov və dəha 5 müsiciyi səs dizayneri qışmında çıxış edən Fərhad Fərzeliyevin bir saat arzində diniyicinin sanki müsəi heyətinin həqiqət yoluna çıxmazı və ən müxtəlif maneq və tamah-təmənnələri dəf edərək asılmaq yolu təpmalarını müşayiət etdi.

“Nəsimi yaratdığı ölməz şeirlərində insana ən yüksək rəhbəti, qəlbin başqalarına sevgi ilə açılmasını, irq, zümrə, məzəbə anlayışlarının şərti və ötəri olduğunu tərənnüm edirdi. Məhz buna görədir ki, Nəsimi festivalında ilk baxışdan tam fərqli biliq sahələri, mədəniyyətlər və inanc sistemlərinə mənsub təqdimatlar yer almışdır. Müsəir iqtisadiyyatda paylaşım meyli barədə dünya şöhrəti ABŞ alımı Ceremi Rıffkinin mühəzirəsi, Parqvaydan tullantılardan düzəldilmiş müsiki alətlərində ifa edən yeniyetmələrdən ibarət “Təkrar emal orkestri”, Himalay rahiblərinin od ayını, yaxud məşhur Vyetnam manşəli fransız gitaraçı Nguyen Lenin “Ha Noi Duo” layihəsinin və başqa ölkələrdən müsicişərlerin meditatit, həzin musiqi ifaları – bunlar kimi Nəsimi ilə aşkar əlaqəsi olmayan müxtəlif tədbirlər vəsiti ilə festivalın təşkilatçıları mütefəkkir şair bu gün yaşasayı, onu hansı problemlər duyugulardı, hansı təzahürlədə insanı ali məxlüq sanmaq çağırışı mümkünür suallarına cavab tapmağa çalışıdilar.



“Simadan-asımana” – festivalın şüarı “Nəsimi” sözündən bir asonans olaraq sırat yaradır və sadəcə, nəcib səs ahangi deyil. Burada Nasiminin məhdud insan cismindən çıxmak, xüdəpəsəndlikdən uzaq olmaq niyyəti özünü göstərir. Buna dəlil olaraq, şairin məşhur qəzəlindən çox qısa bir ifadə şüarı tamamlayırdı: “Zərrə mənəm, günsəs mənəm...” Həmin şüərlər festival günləri tədbir reklamlarında, vəbsaytlarda, xəbərlərdə, hətta gəydə pərvəzələn çarpanlang üzərində görünürdü. Hər bir düşünən, həssas insan bunun manasına vararkən, bəlkə də, həyat sevincini özü üçün açmağa imkan qazanıb. Seyid İmadəddin Nasimi etdiyi və nail olduğu kimi... ♦

Cahangir Səlimxanov